

Azərbaycan xalqı dünya mədəni irsinə əvəzsiz incilər bəxş etməklə yanaşı, bəşər sivilizasiyasının təkamülündə, elmi-texniki inkişafında, texnoloji yüksəlişində misilsiz xidmətləri olan dahi şəxsiyyətlər, elm xadimləri də yetişdirib. Onlardan biri 100 illik yubileyi dövlət səviyyəsində qeyd edilən Kərim Kərimovdur.

Qətiyyətən söyləmək olar ki, kosmonavtikanın yüksəlişində, kosmosa uçuşların təşkilində, kosmik texnikanın, raket texnologiyasının sıçrayışlı inkişafında, hətta artilleriya qurğularının təkmilləşdirilməsində Kərim Kərimovun rolu və yeri əvəz olunmazdır.

Onun fitri elmi istedadı, parlaq zəkası və təşkilatçılıq bacarığı hesabına kosmonavtika qısa dövr ərzində dinamik inkişaf yolu keçib. Kərim Kərimovun mühəndis zəkası intəhasız olub. Amma on illər boyu adı qulluq etdiyi ölkədə çəkilməyib - şəxsiyyəti də, xidmətləri də məxfi saxlanılıb. Buna rəğmən, gizli də olsa, əməyi dəyərləndirilib: dövlətin en ali mükafatlarına layiq görülüb. Adı yarım əsrlik xidmətlərindən sonra geniş ictimaiyyətə açıqlanıb, tanıldıb...

Kərim Kərimov 14 noyabr 1917-ci ildə Bakının Pirşağı kəndində, neft mühəndisi Abbasəli Kərimovun ailəsində dünyaya göz açıb. 8 yaşında anasını itirən Kərimin tərbiyesi ilə atası məşgul olub. Beləcə, onda texnika, mühəndisliy maraq yaranıb. Texniki uşaq dərəyindən başlayan mühəndislik yolu bir neçə ali məktəbdən keçib. Maraqlıdır ki, Kərim Kərimov orta məktəbi qurtardıqdan sonra gənc yaşılarında, erkən ailə həyatı qurub. Amma bu onun oxumaq, öyrənmək həvəsinə mane olmayıb. Əvvəlcə 1936-ci ildə Novoçerkassk Sənaye İnstitutunun axşam şöbəsinə daxil olub və eyni zamanda həmin institutun radiosəbəkəsində növbətçi radiotexnik kimi çalışıb. 1937-ci ildə yegane övladı Sürəyya anadan olduqdan sonra o, vətənə qayıtmak qərarına gəlib. Təhsilini Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin) energetika fakültəsində davam etdirib. Üstün qabiliyyəti və savadı sayəsində buranı vaxtından əvvəl bitirib. 1942-ci ildə sənədlərini Moskvadan Səmərqəndə köçürülmüş Artilleriya Akademiyasına təqdim edib. Fövqələdə istedadı ilə seçilən Kərim Kərimov birbaşa V kursa qəbul olunub və 1943-cü ildə akademiyadan təhsilini başa vurduqdan sonra Moskvaya - "Katyusa" yayım atəş qurğular üçün reaktiv mərmilər hazırlanıb. İlk böyük uğurunu da burada qazanıb. Səmərəli təklifləri və silahın təkmilləş-

dirilməsi istiqamətində xidmətlərinə görə Sovet İttifaqının en ali mükafatlarından birinə - "Qırmızı Ulduz" ordeninə layiq görünlüb. Mühərribə qurtardıqdan sonra o, Baş Artilleriya İdarəsində mühəndis kimi fəaliyyətini davam etdirib. Həmin dövrə Azərbaycan hökuməti Kərim Kərimovun vətənə qayıtması və Mingəçevir Su Elektrik Stansiyasının tikintisine rəhbərlik etməsi barədə Moskvaya müraciət etse də, onun hərbi öhdəlikləri ucbatından buna imkan verilməyib. Vətənə qayda bilməyəcəyini anlayan K. Kərimov çətinliklə də olsa, ailəsini Moskvaya, yanına gətirdirib. Bundan sonra onun fəaliyyətinin daha məhsuldar mərhəlesi başlayıb. 1950-ci ildə Baş Artilleriya İdarəsində Uzaq mənzilli zenit rakətləri şöbəsinə rəis, sonra Uzaqmənzilli Raketlərin Sifarişi İdarəsinə rəis müavini vəzifəsinə təyin edilib və mühəndis-polkovnik rütbəsinə layiq görüllüb. 1952-ci ildən Raket Qoşunları İdarəsinin rəis müavini, Uzaqmənzilli Raketlər üzrə Dövlət Komissiyasının sədri kimi məsul vəzifələrdə çalışıb. O, 1955-ci ildə Kosmik Vəsitələr Baş İdarəsinin rəisi təyin olunub. Onun rəhbərliyi altında toplanmış elmi təcrübə əsasında kosmosa insan çıxarmaq üçün "Vostok" adlı kosmik gəmi hazırlanıb. Nəhayət, 12 aprel 1961-ci ildə Yuriy Qaqqarin ilk dəfə kosmosa uçub. Buna görə Kərim Kərimov "Lenin" ordeni ilə təltif olunub və ona vaxtından əvvəl general-major hərbi rütbəsi verilib.

Onu heç kim görmür, heç kim tanımadı. Şəxsiyyəti, fəaliyyəti ictimaiyyətdən gizli saxlanılırdı. Amma onuz kosmik uçuş təşkil oluna, keçirilə və sona çatdırıla bilmədi. O, kosmonavtların yolasalma mərasimində iştirak etməli, o dövrə uçuşlar qısamüddətli olduğundan onlar qaydanadək gözəlməli, enmə sahəsini seçməli, heyətin tacili tapılıb təxliyəsi üçün tədbirlər görməli, uçuşun müvəffeqiyyətlə sona çatması, nəticələri haqqında dövlət başçısına məruzə etməli idi.

Kərim Kərimov o zaman kosmik sənaye kompleksinin ölkənin müdafiə sistemləri ilə uzlaşdırılması, ilk dəfə qadının kosmosa göndərilməsi, kosmonavtların qrup halında açıq fəzaya çıxmazı programlarının hazırlanmasına rehberliyə başlayıb. Bu program üzrə işlər birbaşa dövlət rəhbərliyinin ciddi nəzarəti altında aparılıb. Məhsuldar fəaliyyətinə görə

# Kosmosun azərbaycanlı fatehi

Müasir kosmonavtika yüksəldiyi səviyyəyə görə həm də ona borcludur



monavtika salnaməsi Kərim Kərimovla bağlı silinməz səhifələrlə zəngindir. Sergey Korolyovun adı hamiya bəlliidir. Lakin Kərim Kərimovun kosmonavtikaya, elmə verdiyi töhfə ondan heç də az olmayıb.

Onun fəaliyyətinin növbəti mərhəlesi 1965-ci ildə SSRİ Baş Kosmos İdarəsinə rəis təyin olunmasından sonra başlayıb. Qarşıya daha böyük, o dövr üçün fantastik hədəflər qoyulub. Bu zaman Kərim Kərimov Aya kosmik səfər, uçuş üçün yeni tipli daşıyıcı raketlər yaradılması məsələsini gündəmə getirib. 1966-ci ilin yanvarında onunla ciyin-ciyinə çalışan rus mühəndis-konstruktur S. Korolyovun qəfil ölümü onu dərindən sarsıtsa da, iş dayandırılmayıb. K. Kərimov növbəti mərhəleyə yüksəlib - kosmik gəmilərin orbitdə birləşməsi layihesinin hazırlanmasına rehberliyə başlayıb.

Bu program üzrə işlər birbaşa dövlət rəhbərliyinin təklifləri ilə dövlətin ali rəhbərliyinə müraciətlər edib. SSRİ-nin kos-

1967-ci ildə K. Kərimov general-leytenant hərbi rütbəsinə layiq görünlüb. Beləcə, kosmik fəzada uzun müddət qala bilmək üçün kosmik stansiyaya yaradılıb. K. Kərimovun həmkarları ile birgə səyi nəticəsində ərsəyə getirilən ilk "Salyut-1" kosmik stansiyası 1971-ci ildə orbitə çıxarılib. Bununla da generalin heyatını gərginlik dalgası bürüyüb: stansiyaya göndərilən birinci ekipaj programı yerinə yetirmədən yarımcıq geri qayıdır, ikinci ekipaj 1 aylıq uçuşdan sonra yere enərkən faciəli şəkildə həyatla vidaslaşır. 1972-ci ilin yanvarında həyat yoldaşını 57 yaşında itirməsi, Aya start götürən iki daşıyıcı raketin dalbadal yanaraq mehv olması da onu sindirməyib: nöqsanlar aradan qaldırılıb, sistemlərin təkmilləşdirilməsi ilə yeni uğurlara zəmin yaradılıb.

ABŞ və SSRİ beynəlxalq uçuşu - "Soyuz-Apollon" layihəsi də K. Kərimovun rəhbərliyi altında baş tutub. Ekipaj gəmidə yerini tutduqdan son-

ra televiziya qurğusunun sıradan çıxdığı aşkarlansa da, K. Kərimov uçuşu təxira salmayıb. Onun göstərişi ilə uçuşa start verilib və sıradan çıxmış avadanlıq kosmonavtlar tərəfindən orbitdə temir olunub. İlk beynəlxalq ekipaj beləcə kosmosda birləşib və 6 gün birgə fəaliyyət göstərib.

1974-cü ildən etibarən Planətlərərəsə Uçuşlar üzrə Dövlət Komissiyasının sədri olan K. Kərimovun rəhbərliyi altında Venera planetinin coxsayılı təsvirləri əldə edilib, uzaq kosmosun, digər səma cismələrinin tədqiqində yeni naiiliyyətlər qazanılıb.

General K. Kərimov 1978-ci ildən başlayaraq orbitdə fəaliyyət göstərən "Salyut-6" stansiyasına Çexoslovakiya, Polşa, Bolqarıstan və Almaniya kosmonavtları ilə birgə beynəlxalq uçuşlar təşkil edib. Daha sonra Macaristan, Mongolustan, Vietnam, Kuba və digər ölkələrin kosmonavtları müştərək uçuşlara cəlb olunub. Həmvətənimizin beynəlxalq uçuşların həyata keçirilməsindəki xidmət-

ləri də yüksək qiymətləndirilib: o, 1979-cu ildə SSRİ Dövlət Mükafatına layiq görülüb.

1984-cü ilin avqustunda Azərbaycanın Şəki-Zaqatala bölgəsində "Interkosmos" programı çərçivəsində "Günəş-84" beynəlxalq peykaltı eksperimenti keçirilib. Həmin eksperiment K. Kərimovun dəstəyi, eyni zamanda, "Salyut-7" stansiyası ilə müşayiət olunub. Stansiyaya SSRİ-Hindistan ekipajı baş çəkdiğindən sonra o, orbitdə avtomatik rejimdə fəaliyyəti davam etdirib. Lakin 5 ay sonra - 1985-ci ilin fevralında stansiyanın fəaliyyəti dayandırılmış haqqında K. Kərimova məlumat verildikdə, o, stansiyanın həyata qaytarılması üçün təcili orbitə ekipaj göndərib stansiyani bərpa etdirib. Bununla da Azərbaycanda təşkil olunmuş "Günəş-85" peykaltı eksperimenti K. Kərimovun göstərişi ilə yenidən kosmik stansiyadan müşayiət olunub.

Bütün pilotlu uçuşlara rəhbərlik edən, "Mir" orbital kompleksində müxtəlif eksperimentlər aparan həmyerlimiz 1987-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı və ikinci "Lenin" ordeni verilib. Dövlətə 54 illik misilsiz xidmətlərindən sonra - 1991-ci ilin fevralında general Kərim Kərimov əmək təqaüdünə çıxıb və sonradan Rusiya Kosmik Agentliyinin Uçuşu İdarəetmə Mərkəzində məsləhətçi kimi çalışıb.

General Kərim Kərimov milli mənsubiyətini - azərbaycanlılığını heç vaxt unutmayıb, vətənlə elmi və mənəvi əlaqələrini kəsməyib. Adı məxfilikdən çıxarıldıqdan - 1988-ci ildən sonra o, bir neçə dəfə Bakıya gəlib. 1994-cü ildə AMEA-nın fəxri üzvü seçilib. K. Kərimov ulu önder Heydər Əliyev tərəfindən "Şöhrət" ordeni ilə təltif olunub. Ümumiyyətlə, həmvətənimizin biografiyası kimi dövlət mükafat və təltifləri xeyli zengindir.

Kərim Abbasəli oğlu Kərimov 2003-cü ilin 29 martında 86 yaşında dünyasını dəyişib. Onun əziz xatirəsi kosmonavtika tarixində, elm ictimaiyyətinin, eləcə də Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq və həmişə qürur hissi ilə anılacaq.

**Tofiq SÜLEYMANOV,**  
**Milli Aerokosmik Agentliyinin baş direktorunun birinci müavini,**  
**texnika üzrə elmlər doktoru,**  
**professor**